

Ayrılığı saygıdsızdır,  
Ayrıksında təlaş durur  
Ayn-günün üfűündə  
Qalxar ziə, düşər bəmə  
Səniniñ yol gedə-gedə  
Hey vuracaq sari simə.

\*\*\*

Hər şey aydın, məhrəm idı,  
Ayn üzü xürrəm idı,  
Piçıldayan ləpədöyən  
Nur yağırdı üfűlərdən.  
İşarirdi uzaqları.  
Qorib ülkər, parlaq ülkər  
Anlamırıq o çağılarda  
Masud idik biziñ nə qədar.

\*\*\*

Heç nədən söz açma danışma mənə  
Sadəcə qıslaq ciyin-ciyan  
Olub keçənləri qurdalamayaq  
Gal bax beləcə də dinnəmcəzə susaq.

İndi izahata, sözə nə hacat  
İnsanın haqqıdır sevgi, məhəbbət  
Qaranlıq, ulduzlar, yerdə boyaz qar  
O qarin altında gizlənib bahar

Saxtalı havada ay donub qalıb  
Dünyanı sükünat başına alıb  
Amma inanıram elə bu sabab  
Keçər suçumuzdan rəhmildi Allah

Ulduz işartili lal sükünut tar  
Şübəhələr savaşır, şübhələr bitir  
Döyü də tufanlar, yağış qar dolu  
Başa vurmalyiyiq şəksiz bu yolu

Keçilməz olsa da yoluñ çoxusu  
Bizim günahımız deyil, axtı, bu.  
Ham da naya lazım məhkəmə qurmaq  
Atalar da deyib: qızılız susmaq.

### Pavel SERKAŞİN

#### Hokkular silsiləsi

Sehrbazdı zaman:  
Bir badya süd var idi  
Bir bax-döndü qatığa

\*\*\*

Daha gecələr eşidilmişir  
Qurbağaların dedi-qodus  
Gölümçədə quruyub su.

\*\*\*

Fikirlər iss  
Təsadüfi notlar kimi gəlir  
Gah şeirə, gah nəzəmə çevrilir.

\*\*\*

Şokolad misali;  
Ağlatdı məni  
Şahpalid bəli

\*\*\*

Qu quşları havalanır  
Qanadları sanki yanır-  
Alov saçır qar.

\*\*\*

Uzaqda qalan uşaqlığım  
Günaşlı ömrümün yaddaşında  
Ayaqyalın şittaqlığım.

\*\*\*

Ötüb keçən yay çağları  
Bicənəkədə tayaların  
Rayihəli röyaları.

\*\*\*

Ulduzlar da göyərin qoynunda  
Ölümlüdür, deyirəm,  
Onda bizlərə nə qəm.

\*\*\*

Giləmeyvə tamı adamı çəsdir  
Həm şirin dadır  
Həm diş qamaşdır.

\*\*\*

Sağsağan ardımızca söylənir  
Sussana, qadasi!  
Yoxsa, olmusan evin qarısı!

\* \* \*

Buludlarla yaşmalanır günəş  
İçində paylanır atəşin həvəs  
Qəm yeməyə dəyməz.

\* \* \*

Torpağın qış kürkünü  
Əriyən qarın axar suları  
Dəlib désir hər günü.

\* \* \*

Ətir saçır ulduzların gülüstəni  
Gül qoxuyur kəhkəşən da  
Şər qarışanda

\* \* \*

Qurbağalar, qiybat qırın qırıl-qırıl  
Göl quruyar, gölməçə də  
Son qoyular bu qiybətə.

\* \* \*

Ayaqyalın, dirnaq üstə  
Dolanıram ev içində asta-asta  
Yarım yatıb şirin-şirin.

\* \* \*

Qulaq kəsil, batma qəmə  
Şam ağacı -qədim dastan  
Piçıldayırlı ilmə-ilmə.

\* \* \*

Vağzal mətbəx sayağı-  
Qovan kim, ayrılan kim,  
Bu yer tale qovşağı.

\* \* \*

Yazıq küçük  
Gətintiyə qaldı umsuq  
Döşəməyə baxır beli bükük.

Tərcümə edənlər:  
Siyavuş MƏMMƏDZADƏ,  
Knyaz QOÇAQ